

Fandrayzinq və kitabxanalar

Kitabxana-informasiya təcrübəsində maliyyə imkanlarının cəlb edilməsi maksimum dərəcədə öz aktuallığını saxlayan bir məsələdir. Qərb ölkələrində artıq uzun zamandır ki, müvəffəqiyətə istifadə edilən "fandrayzinq" (vəsaitlərin, maliyyə imkanlarının cəlb edilməsi) texnologiyası sponsorların tapılması, kitabxananın müntəzəm surətdə maliyyə imkanlarından yararlanmasında mühüm yer tutur.

Fandrayzinq ingilis sözü olub - fand-raising - iki sözün : maliyyə imkanları və artırmaq, yetişdirmək ifadələrinin birləşməsindən ibarətdir. Kitabxanalar üçün fandrayzinq əlavə maliyyə mənbələrinin axtarılması və istifadəsi deməkdir. Həmçinin vəsait yığımı kimi adlandırılan fandrayzinq, hər hansı bir xüsusi səbəbə görə pul yığmaq deməkdir.

Fandrayzinq kitabxanaların innovativ fəaliyyətinin mühüm amillərindən biridir. Büdcə vəsaitləri kitabxananın real xərclərini tamamlaya bilmirsə, bu zaman büdcə ilə alternativ maliyyə mənbələrinin mütənasibliyindən səmərəli istifadə etmək olar. Yalnız bu işlə məşğul olanlar işin hüquqi nizamlanmasını və xeyriyyə himayəsinin mümkün olan variantlarını dəqiq təqdim etməyi bacarmalıdır. Bu haqqda Azərbaycan Respublikası kitabxana işi haqqında Qanunun müvafiq bölmələri də əsas götürülmüşlidir.

Sponsor və xeyriyyə imkanlarından danışarkən onlar arasındaki sərqi dıqqat yetirmək gərəkdir. Sponsor üçün bu, əlavə reklam etmə, iqtisadi mənsəbat imkanıdır, xeyriyyəçi himayə etdiyi sahədən maliyyə və digər mənsəbat gözləmər, bu, azad iradənin ifadəsidir və əslin-

də onun himayəsi hədiyyə xarakteri daşıyır.

Sponsor himayəsinin növləri müxtəlifdir. Bu, qonorar, subsidiya, hesabın ödənilməsi, məqsədli alış-veriş və s. şəklində ola bilər.

Sponsorla optimal əməkdaşlıq variantları seçmək olar. Yalnız bu zaman yadda saxlamaq lazımdır ki, müstərək layihələrin reallaşdırılması qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Məsələn, hər hansı muzey, şəkil qalereyası, yaradıcılıq studiyası və başqa əməkdaşlıq nəinki kitabxanaya əlavə gəlir gətirə, eyni zamanda onu mədəni-kültərvə tədbirlərin keçirilməsi üçün bir mərkəzə çevirə bilər.

Kiçik və orta biznes nümayəndələri üçün kitabxananın bazasında informasiya mərkəzlərinin təşkili də perspektivli ola bilər. Məsələn, kitabxana öz tərəfindən arayış-məlumat materiallarının toplandığı bir otaq, güşə və bu material-larla xidmət edən ixtisaslaşmış personal ayıra bilər, digər tərəf isə texniki avadanlıq, cari komplektləşdirmə və zəruri olan informasiya bazalarının alınmasını və abunəni təmin edə bilər.

Xeyriyyəçilər ən müxtəlif formada öz himayələrini göstərə bilərlər. Kitabxanaların mədəni və sosial həyatda fəallığı daha çox xeyriyyə imkanlarını cəlb etməyə xidmət edə bilər.

Kitabxana fandrayzinqinin əsas mərhələləri

Kitabxanada fandrayzinq fəaliyyəti bir neçə mərhələdən ibarətdir: tanışlıq, strategiya, taktika, zəmanət, himaya.

Tanışlıq - potensial əlavə maliyyə mənbələrinin müəyyən edilməsi prosesidir. Bunlar yuxarıda qeyd etdiyimiz sponsorlar və xeyriyyəçilərdir. PULLU xidmət növləri də əlavə gəlir mənbələrindən dərhaldır.

Maliyyə vəsatının (qrantin) tapılması düzgün aparılmış axtarışın məntiqi nticəsidir. Baş düzgün axtarış nə deməkdir?

İllik mərhələ üçün kitabxana xüsusi tədbirlər planı hazırlanmalıdır və həyata keçirilməlidir. Bu tədbirlər məşhur xeyriyyəçi və imkanlı şəxsiyyətlərlə, nəşriyyat birləşmələri və başqa görüş, xeyriyyə aksiyaları və s. şəkildə ola bilər. Hər bir tədbirin yekun nticəsi olaraq cəlb ediləcək imkandan hansı sahədə yararlanmanın mümkün ola biləcəyini də müəyyən etmək gərəkdir. Xeyriyyə yardımını almaq istəyən kitabxana əvvəlcədən yerləşdiyi ərazidən fərqli şəhərdən, məssədlər, kommersiya strukturları haqqında məlumat toplamalı və təhlil etməlidir. Bu zaman adı çəkilən strukturların maraqlarına diqqət yetirmək vacibdir. Əlavə məlumat üçün dövri mətbuat sahiblərini, keçirilən aksiyaları da nəzərdən qarımamalı gərəkdir. Internetdən bu sahədə geniş istifadə etmək, bilavasita xeyriyyəçi fondları, sponsorlarla əlaqə yaratmaq olar. Bütün bunlar qeyri-büdcə imkanlarının cəlb edilməsi üçün ilkin mərhələni təşkil etmə proseslərdir.

İnformasiya ilə məşğul olan mütəxəssislər kimi biz arayış-məlumat nəşrləri və Internet vəsaitlərində fondların professional axtarışını həyata keçirə bilərik. Eyni zamanda kitabxanalarla dair layihələrin maliyyələşdirilməsi ilə əlaqədar bütün beynəlxalq təşkilatlar və fondların fəaliyyət istiqamətlərini öyrənə bilərik. Biz həmçinin xəriddə fəaliyyət göstərən təşkilatlar haqqında həradan və kimdən məlumat ala biləcəyimiz haqqda informasiyanı əldə etməyi bacarmalıq. Bütün bu qəbilden axtarışlar aparmaqla müəyyən təcrübə və vəsaitlərin harada və necə axtarılması biliklərini əldə edəcəyik.

Strategiya - kitabxananın imicinin formalıdırılması və maliyyə imkanlarının cəlb edilməsi

taktikasının planlaşdırılması prosesləridir. Kitabxananın imicini onun kitabxanadan kəndə təşkil etdiyi və iştirakçı olduğu tədbirlər - konfranslar, yubileyər, müsabiqələr, sərgilər, informasiya resursları və s. formalasdır. Eyni məqsədlə kitabxananın özünün veb-sayı və gözəl təhlükət vasitəsidir. İctimai rəyin formalasmasına bu işdə külli və informasiya vasitələrində çıxışlar da böyük kömək edə bilər.

Kitabxanaların müxtəlif sosial əhəmiyyətli hadisələrlə bağlı mətbuat konfransları təşkil edə bilər. Turizm agentlikləri ilə birlikdə kitabxananın soyahət obyektləri siyahısına salınmasına səy göstərə bilər. Bütün bunlar son məqsədə xidmət edən strategiyadır.

Taktika - sponsorlara hesablanmış fəaliyyətdir. Kitabxana haqqında materialların gözəl dizaynla tərtib edilmiş, maraqlı məlumatlarla zəngin göstəricilərini əhatə etmə nəşrlər onlarda təsəvvür yaratmaq üçün bir gedisidir. Bu zaman hər bir sponsorə görə hazırlanmış material kitabxananın ehtiyacları haqqında məktub-müraciətlər təqdim edilir. Sponsor - təşkilat kitabxananın tədbirlərinə dəvət edilir, bu zaman tanışlıq və ehtiyaclar haqqında səhəbat şərait yaranır və ya kitabxana öz yədiyəsi ilə onu maraqlandırır.

Zəmanət - əks tərəfi yardımına olan ehtiyaçın inandırmaq, etibar qazanmaq üçün vacibdir. Sponsorlarla münasibətlər onların imkanları nəzərə alınmaqla qurulmalıdır. Müraciət edilərək təqdim edilən məktub-müraciət və ya layihə qısa və konkret olmalı, müraciətin səbəbini, layihənin zəruriliyini, mahiyyətini və məqsədini əhatə etməlidir. Sponsorla daim əlaqə saxlamaq, israrlı olmaq da əsas şərtlərdəndir. Rədd cavabı aldıqda belə gələcəkdə yeni yanlışlıqlara yol verməmək üçün onun səbəblərini aydınlaşdırmaq lazımdır.

Himaya - kitabxanaya yardım göstərən sponsorlarla daim əlaqə saxlamaq, vaxtaşırı onları hər hansı bayram münasibətilə təbrik etmək, müxtəlif tədbirlərə dəvət etmək, minnədarlıq məktubları təqdim etmək və s. galəcəkdə də işin xeyrinə ola bilər.

Maliyyə mənbələri

Maliyyə mənbələri dedikdə biz bir qayda olaraq qrantları nəzərdə tuturuq. Bu, bizim ki-

tabxanalarımızın daha çox ehtiyac duyduğu mənbələrdir.

Odur ki, dövlət orqanlarından, kitabxanaları himayə edən yerli strukturlardan maliyyə yardımçıları gözləmədən, özümüz bu imkanları axtamb tapmalıyıq. Biz bunu özümüz olaraq fərdi təşkilat kimi, yəni kitabxana olaraq, həmçinin bizim maraqlarımızın birləşdiyi professional birlik və assosiasiyaların üzvü olaraq edə bilərik.

Kitab bayramlarında, festivallarda müəlliflərin öz kitablarını imza edərək oxucuya hədiyyə etmələri, reklam şirkətlərinin üzərində kitabxana sahəsinə aid şəkillər olan fincan, kepka, qələm, çanta və s. hazırlayıb oxuculara hədiyyə etmələri hər iki tərəfin (kitabxananın və sponsorların) tanınmasında mühüm rol oynaya bilər.

Fondların növləri

1. Xüsusi kapitala, fəaliyyət programına malik olan qeyri-hökumət təşkilatları

2. Müstəqil fondlar - fərdi və ailənin maliyyəyələşdiridiyi qrantlar ayıran özəl təşkilatlar. İdarə olunma xüsusiyyətlərinə görə 3 yero ayrılır:

Ailə fondları (ailkin vərəsənin amilləri ilə idarə olunur)

Cox məqsədli fondlar (müxtəlif sahələrə qrant ayırır)

Xüsusi təyinatlı fondlar (xüsusi maraq dairəsi olan fondlar)

3. Korporativ və ya kampaniyaların sponsorluq etdiyi fondlar

4. Əməliyyat fondları

5. İctimai fondlar

Məqsəd və vəzifələrindən asılı olaraq qrantlar müxtəlif kateqoriyalara ayrırlar:

Təşkilatın öz missiyası və məqsədlərinin həyata keçirilməsi üçün

Müəyyən sahələri əhatə edən xüsusi layihələr üçün

Kapitalın himayəsi üçün, yəni binanın təmiri və ya avadanlığının alınması üçün

Xeyriyyə sandrayzinqi haqqında. Yalnız xeyriyyə məqsədi ilə toplanmış puldur. Xeyriyyə məqsədləri olan təşkilatlar heç zaman toplanılan pulları öz işçilərinin xeyrinə xərcləmirlər.

Bələ təşkilatlar qeyri-kommersiya təşkilatları adlandırılır, çünki toplanan pullar işçilərin ciblərinə yox, təşkilatın məqsədlərinə xərclənir.

Fandreyzerlərin növləri

Fandreyzerlər cəmiyyətin hər bir sektorundan ola bilərlər. Onlar bütün etnik qruplara, irqlərə və dinlərə aid olan kişiler və qadınlar - dir. Bəzi fandreyzerlər məktəbdə xeyriyyəçiliyi öyrənməyiblər, o halda ki başqaları Master və Mütəxəssis dərəcəsini almağa qadirdilər.

Professional fandreyzerlər:

Professional fandreyzerlər əsasən qeyri-kommersiya təşkilatlarında çalışırlar və burada inkişafə xidmət edirlər.

Könülli fandreyzerlər:

Adətən onlar təşkilatın məqsəd və missiyasını dəstəkləyən, öz vaxt və söyləri ilə paylaşılan və bunun əvəzində heç nə gözləməyən insanlardır.

Yaxşı fandreyzerlər:

Onlar əsasən kreativ insanlardır, çalışdıqları təşkilatın gələcəyinə inanır, töhfələr verməyə səy göstərir və başqalarını da buna çağırırlar.

Layihəniz nə qədər vacib olursa olsun, onun icrası kifayət qədər insan, maliyyə resursları olmadan həyata keçirilə bilməz. Əslində sandrayzingin fəaliyyəti ilə məşğul olmaq özü də bir xeyriyyəçilik fəaliyyətidir. Çünkü bu sahədə tərtib və təqdim edilib uğur qazanan layihələrdə insanlar yaşayış səviyyələrini artırmaq üçün əlavə vəsaitlə təmin olunmuşdur. Donmaqda olan fəaliyyətlər, hərəkətsiz qalmış proseslər canlanır, demokratik cəmiyyətdə insan haqlarının yeni sədaları yaranmış olur.

Fandrayzing dünyaya yaşayış üçün daha da çoxsəhəli və humanitar bir ab-hava gətirir. Bəli, fandrayzing kitabxanaların innovativ fəaliyyətinin mühüm amillərindən biridir. Bütün inanırıq ki, bu sahədə görülən işlər uğurlu nəticə verəcəkdir.

• Ruhiyyə MƏMMƏDLİ,

F.Köçərli adlına
Respublika Uşaq Kitabxanasının
elmi-metodika şöbəsinin müdürü